



ABB Invest

“ABB” ASC

İstiqrazının Risk Qiymətləndirməsi

Bank haqqında ümumi məlumat	
Bankın adı	"ABB" ASC
Yaranma tarixi	1992
Bankın qeydiyyatda olduğu ölkə	Azərbaycan Respublikası
İqtisadi sektor	pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi
Beynəlxalq kredit reytingi	Moody's: Ba1 (Stabil); Fitch: BB (Pozitiv)

İstiqraz haqqında məlumat	
Emitent	"ABB" ASC
İstiqrazların valyutası	AZN
Emissiya həcmi	100 000 000 AZN
Faiz dərəcəsi	
Müddət	
Ödəniş tezliyi	

Risk növü	Təsvir	Risk dərəcəsi
Maliyyə riski	31.12.2025-ci il tarixinə Bankın faiz gəlirləri 1.1 mlrd. AZN , xalis mənfəəti isə 335.7 mln. AZN təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 19.8% , xalis mənfəəti isə 14.3% artmışdır ki, bu da Bankın gəlirlilik göstəricilərində dayanıqlı müsbət dinamikanın formalaşdığını göstərir. Hesabat dövrünün sonuna Bankın kapitalın gəlirliliyi əmsalı ("ROE") 15.8% , aktivlərin gəlirliliyi əmsalı ("ROA") isə 2.5% səviyyəsində olmuşdur. Eyni zamanda, Bankın gəlir gətirən aktivlərindən əldə olunan xalis faiz marjası ("NIM") 6,5% təşkil edərək beynəlxalq bank təcrübəsində qəbul edilən orta normativ göstəriciləri üstələmişdir. Gəlirlilik və mənfəətlilik göstəricilərində müşahidə olunan müsbət dinamika fonunda Bank son 3 il ərzində xalis mənfəət həcminə görə fəaliyyət göstərdiyi sektor üzrə lider mövqeyini qoruyub saxlamışdır.	Aşağı
Aktivlərin keyfiyyəti	31.12.2025-ci il tarixinə ABB 13.6 mlrd. AZN həcmində aktivləri ilə banklar arasında lider mövqeyini qoruyub saxlamışdır. Həmin tarixə Bankın qeyri-işlək kredit əmsalı (NPL) 2.9% təşkil etmişdir ki, bu da bank sektoru üzrə orta göstəricidən (2.5%) nisbətən yüksəkdir. Bununla belə, bankın 2.2 mlrd. AZN həcmində formalaşmış güclü kapital bazası potensial kredit itkilərinin absorbsiya olunması və aktivlərin keyfiyyətində mümkün pisləşmələrin maliyyə dayanıqlığına təsirinin məhdudlaşdırılması baxımından kifayət qədər möhkəm təminat yaradır.	Aşağı
Likvidlik analizi	Bankın 31.12.2025-ci il tarixli prudensial hesabatına əsasən ani likvidlik əmsalı 38.78% təşkil edərək rəqulyator tərəfindən müəyyən olunan minimum 30%-lik normativi üstələmişdir. Əlavə olaraq, həmin tarixə Bankın icmal likvidliyin örtülmə əmsalı, milli valyutada likvidliyin örtülmə əmsalı və xalis sabit maliyyələşmə əmsalı müvafiq olaraq 109.9%, 102.1% və 125.0% təşkil edərək normativ tələbləri üstələmişdir. Bankın ölkə üzrə aparıcı bazar mövqeyi və maliyyə bazarlarına geniş və fasiləsiz çıxış imkanları onun likvidlik risklərini effektiv şəkildə idarə etməsinə və zərurət yarandıqda əlavə maliyyələşmə mənbələrinə operativ şəkildə çıxış əldə etməsinə şərait yaradır. Əlavə olaraq, 31.12.2025-ci il tarixinə Bankın 1 il – 2 il müddətinə "likvidlik qəpi" 1.5 mlrd AZN ilə müsbətdir və bu da Bankın 2 ilin tamamında öhdəliklərini ödəmək üçün kifayət qədər aktivlərinin mövcud olduğunu göstərir.	Orta

Kapital adekvatlığı	31.12.2025-ci il tarixinə Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 15.06% , məcmu kapitalının adekvatlıq əmsalı 18.40% və leverec əmsalı isə 10.65% təşkil edərək requlyativ tələblərə tam olaraq cavab vermişdir. Məlumat üçün Azərbaycan Respublikasında sistem əhəmiyyətli banklar üçün I dərəcəli kapitalın adekvatlıq əmsalı, məcmu kapitalın adekvatlıq əmsalı və leverc əmsalı üçün minimum normativ tələb müvafiq olaraq 7%, 13% və 5.5% təşkil edir.	Aşağı
----------------------------	---	--------------

“ABB” ASC-nin maliyyə göstəriciləri (31.12.2025-ci il tarixinə)	
Toplam aktivlər	13 626 903 150 AZN
Kapital	2 204 685 330 AZN
Xalis mənfəət	335 693 250 AZN
Məcmu kapital adekvatlığı (minimum norma 13%)	18.40%
NPL (qeyri-işlək kreditlər) əmsalı	2.9%
ROA (31.12.2025-ci il tarixinə)	2.5%
ROE (31.12.2025-ci il tarixinə)	15.8%
Ani likvidlik əmsalı (minimum norma 30%)	38.78%
İcmal likvidliyin örtülmə əmsalı (minimum norma 100%)	110%
Milli valyutada likvidliyin örtülmə əmsalı (minimum norma 65%)	102%

YEKUN RƏY

“ABB” ASC-nin ən son tarixə olan maliyyə hesabatına əsasən fəaliyyəti yüksək qənaətbəxş hesab edilir. Belə ki, **31.12.2025-ci il** tarixinə Bankın açıqlanan **xalis mənfəətinin** ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərə çarpan artımı, kapital adekvatlığı və leverec göstəricilərinin, habelə **ROE** və **ROA** göstəricilərinin qənaətbəxş olması kimi nüanslar nəzərə alınaraq, “ABB-Invest İnvestisiya Şirkəti” QSC “ABB” ASC-nin emissiya etdiyi **100 milyon AZN** həcmində istiqrazları **aşağı riskli** olaraq qiymətləndirir.